



Arayış: Mənsur Vıdadi oğlu Şükürov 1984-cü il fevralın 25-də Ağdam rayonun Şix-bablı kəndində anadan olub. 1999-cu ilə qədər Bakdakı Suraxanı rayonu 104 sayılı orta məktəbdə, 1999-cu ildən 2002-ci ildək Cəmşid Naxçıvanski adına Hərbi lisey-də, 2002-ci ildən 2006-ci ildək Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2007-ci ildək Təlim-Tədris Mərkəzində diniyici kimi iştirak edib. 2007-ci ildən etibarən isə ordu sıralarında xidmətə başlayıb. Mayor rütbeli hərbçi hazırda "N" sayılı hərbi hissədə Tabor komandiridir

Üç gün mühasirədə qalan yaralı komandır: “Şuşanı almaq, Qarabağın açarını almaq idi”

Özü yaralandığı an heç kimin düşünə bilmədiyini desə də, Vətən mühərribəsinin iştirakçısı, "N" sayılı hərbi hissənin Tabor komandiri, mayor rütbeli Mənsurun yaralandığı xəberini alanda, mənim ilk ağlama gələn üzünü doyunca görə bilmədiyi körpəsi Toğrul, saçını doyunca oxşamadığı xanımı Əsmər oldu, yaşılı ata-anasını isə heç demirəm... Çünkü o an bəlkələr insanın beynində cavabsız suallar yaranan bir nəsnəyə əvvirilir, çıxılmaz da landa bir zəng, bir ümid gözləyir-sən. Nəysə ki, ayağından və boyundan yaralandığı dəqiqləşəndə, həm ailəsi, övladı, xanımı, həm də yaxın dostları adına Allaha şükür etdiğən sağ olduğu üçün. Bu günlər isə Ağdamın işğaldən azad ediliyi ərefədə Cəbrayılda böyük şücaət göstərmiş ağıdamlı hərbiçimizlə evində görüşdük, şükür bu günlərə dedik...

Mənsurun hərbçiə maraqlı hərbçi atasından qaynaqları. Kičik yaşlarında atası, polkov-



nik-leytenant Vıdadi Şükürovun / Qarabağ Mühərribəsindəki döyüşlərdən danişdiqları Mənsurun futbolçu olmaq arzusunun üstün-

dən xətt çəkir. Elə ilk sualımıza cavabında da bunu deyir:

- Atam hərbçi olub. Ona baxmışam, fəxr etmişəm, istəmişəm onun kimi hərbçi olum. Bu gün qürur hissi keçirirəm ki, atamın yolunu davam etdirirəm, Ali Baş Komandanın rəhbərliyile ordumuz tərefindən qazanılan qələbədə kiçik də olsa, mənim də payım var.

- İllərdir, "Qarabağa dönəcəyik" ifadəsinə ironiya ilə yanaşılırdı, elə öz aramızda da buna inanmayanlar vardi. Artıq döyüşlər bitib, müəyyən qədər bəzi məsələlərdən danışmaq olar. 27 sentyabr yetişdirən səbəb nə idi, niyə bir il əvvəl yox, bir il sonra yox, məhz indi çözüldü Qarabağın düyüünü?

- Mühərribəyə hazırlıq bir günün işi deyil. Ordumuz illərdir, 27 sentyabrda nümayiş etdirdiyi əks-hücum əməliyyatlarına hazırlaşıb və məqam yetişəndə düşmənə layiqli cavab verildi. Kənardan döyüş asan gəlir çoxuna. Elə ən çox o ifadəni səsləndirənlər, qəlebə sevincini küçələrə axışır yaşıyanlar oldu (gülür).

- İllərin hazırlığı dediniz, 27 sentyabrdan bu yana ordumuzda heç vaxt müşahidə edilməyən böyük ruh yüksəkləyi nəya bağlıdır?


- Həqiqətən də əməliyyatlarda başlayanda ordua olduqca böyük ruh yüksəkləyi vardi. İnanın, nə qədər çətin döyüşlər olsa da, cavanlar əjdaha kimi irəli atıldı, hamısı döyüşmək isteyirdi. Şəxslən mən öz Taborumdakı cavanları deyirəm. Belə bir deyim var ki, inam qələbənin yarısıdır. Həm qələbəyə inanırdı. Bu inam orduya Ali Baş Komandan vermişdi, başqa izahı yoxdur.

- Buna qədər 2016-ci ilde "Aprel döyüşləri", bu ilin yayında "Tovuz döyüşləri" başlayanda da xalqda orduya inam vardi, amma təəssüb həmin vaxt yekun nəticə olmadı. Bəs o qırılmanın səbəbi nəydi, niyə sonuna qədər gedilmədi?

- Mən "Aprel döyüşləri"ndə böyük komandiri idim, döyüşlərdə şəxsən iştirak etmişdim. Amma həmin vaxt da ruh yüksəkləyi vardi. Sadəcə, düşmən təxribatının qarşısı alındı, atəşkəs elar olundu. Həmin vaxt döyüşlərin miqyası Vətən müharibəsindəki kimi geniş olmadı.

- Vətən müharibəsi başlayanda ilk gündən harada döyüşürdü, Qarabağın bizi görmək qismət olmayan hansı hissələrində mübarizə aparırdınız?

- Kənd Horadız, Nüzgar, qarşısındaki xeyli yüksəkliliklərdə, Cəbrayılda, sonuncu da düşmən gül-



ləsinə tuş gəldiyim Hadrutda. Oradan o tərəfə kimi getmək qismət olmadı.

- Obrazlı desək, Qarabağa əlisilahlı səfərinin yarımcıq qoyar o anla bağlı mümkünə, qısa da olsa danışmağınızı xahiş edərək...

- Müharibədə iştirak edərək hər bir döyüşçü sonuna kimi getməyi gözə alır. Həmin vaxt mühasirədə düşdük. 3 günlük mühasirədə çox sayıda silahdaşımı itirdim. Bu barədə danışmaq çox çətindir...

Bu an hərbiçimizin xanımı Əsmər gözyaşları ilə səhbətə müdaxilə edir:

"Mən bilirdim ki, Mənsur döyüşdən zərərsiz qayıtmayacaq. Əmin idim. Yaralanma xəberini alanda, ağlımdan o qədər cavabsız suallar keçdi bir anın içərisində, izahı mümkün deyil. Bəlkə... ən pisi belə düşündüm, ta ki səsini eşidənə kimi. Çox qorxdum, həm də şükür elədim içim-dən. Sözlə ifadə edə bilmərəm. Çox qorxdum, necə vəziyyətdədir, harasından yara alıb bilmərəm, əli-ayağı yerindədirmi, ağlıyerdədirmi bilmirəm, hər şeydən məlumatızsam."

(davamı gələn sayımızda)